


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ

FƏNN SİLLABUSU

Təsdiq edirəm: AMEA-nın müxbir üzvü, prof. Qurbanov E.M.  
kafedra müdürü

İmza:   
Tarix: " 16 " IX 2019-cu il

Kafedra: Botanika

Fakültə: Biologiya

Ixtisas: Biologiya

**I. Fənn haqqında məlumat**

Fənnin adı: **Ali bitkilərin sistematikası**

Tədris yükü (saat) cəmi: 60 mühazirə 30 laboratoriya 30

Tədris ili 2019- 2020 Semestr IV Bölmə azərbaycan

Kredit sayı 5

**II. Müəllim haqqında məlumat:**

**MƏMMƏDOVA ZÜLFİYYƏ CƏLAL QIZI,**  
biologiya elmləri namizədi, dosent

Məsləhət günləri və saatları: I-V günlər saat 10- 17.

E-mail ünvanı: Zulfiyya\_m@rambler.ru

İş telefonu: (+99412) 5 39 04 41

**III. Teləb olunan dərsliklər və dərs vəsaitləri:**

**Əsas:**

1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. 430 s.
2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri. «Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. 260 s.
3. Барабанов Е.И., Зайчикова С.Г. Ботаника: учебник. - М., 2006. 448с.
4. Черник В.В., Джус М.А., Сауткина Т.А., Тихомиров В.Н. Систематика высших растений. Покрытосеменные. Класс Двудольные: пособие для студентов

5. Черник В.В., Джус М.А., Сауткина Т.А., Тихомиров В.Н. Систематика высших растений. Покрытосеменные. Класс Двудольные: пособие для студентов биол. фак. спец. 1-31 01 01 «Биология» (по направлениям), 1-31 01 01 «Биоэкология». – Минск: БГУ, 2010. 311 с.

**Əlavə:**

1. Пятунина С.К., Ключникова Н.М. Ботаника. Систематика растений. Учебное пособие для студентов ВУЗов, обучающихся по направлению 050100.62 “Педагогическое образование”. М.: Изд-во Прометей. – 2013г. 123с.
2. Черник В.В. Высшие споровые растения: курс лекций. – Минск: БГУ, 2008. 247 с.
3. A Textbook of Plant Taxonomy: Theory and Objectives. Susheela M. Das, Wisdom Press, 2013, 345 p.
4. Heywood, V.H. Modern Methods in Plant Taxonomy, Scientific Publishers, 2016, 540 p.

**I. Fənnin təsviri və məqsədi:**

**Kursun qısa təsviri:** Tədris olunan fənndə əldə olunan biliklər nəticəsində bitkilərin morfoloji və generativ quruluşlarını analiz etmək, xüsusi təyinedici kitablardan istifadə etməklə, bitkiləri fəsilə, cins və növə qədər təyin etmək. Azərbaycan Respublikası ərazisində rast gələn bitkilərin yayılma arealları, əmələ gətirdikləri bitkilik qrupları haqqda ətraflı məlumatlar vermək.

**Kursun məqsədi:** Tədris olunan fənndə bitki sistematikasının yaranma zərurətini, təkmilləşməsini, bitkilərin filogenetik və ontogenetik cəhətlərinə əsaslanan müasir sistematik bölgülərini, mühüm bitki qruplarını, xarakterik nümayəndələrin botaniki xüsusiyyətlərini, bitkilərin qohumluq əlaqələrini, onların vahid sistem şəklində qruplara toplanmasını və s. haqda ətraflı məlumatları tələbələrə çatdırmaq.

Bu fənnin öyrənilməsi nəticəsində bakalavr:

**Bilməlidir:**

Bitki sistematikası elminin yaranması zərurətini; bitki sistematikası elminin təkmilləşməsini, inkişafını; bitkilərin filogenetik və ontogenetik cəhətlərinə əsaslanan müasir sistematik bölgüləri; bitki taksonomiyasını; xarakterik nümayəndələrin botaniki xüsusiyyətlərini; geobotanikanı, bitki introduksiyasını; bitki embriologiyasını; bitki seleksiyasını.

**Bacarmalıdır:**

bitkilərin morfoloji quruluşunu təsvir etməyi; xüsusi təyinedici kitablardan istifadə etməklə bitkiləri ən yüksək taksonomik vahiddən başlamış növ kateqoriyasına qədər təyin etməyi; bitkiləri təyin edərkən onların həyatı formalarının (ağac, kol, yarımkol; ot-çoxillik, ikiillik, birillik), vegetativ orqanlarının (kök, gövdə, yarpaq), generativ orqanlarının (çiçək, meyvə, toxum) təyinatına xüsusi diqqət etməyi; çiçəyin formulu və diaqramını tərtib etməyi.

**Yiyələnməlidir:**

Dünyada və respublikamızın ərazisində yayılan bitkilərin növ sayını, floristik analizini, yayılma arealını, filogeniyasını, əmələ gətirdikləri bitkilik formasiyalarını və onların məhsuldarlığını analiz etməyə.

**II. Fənnin təqvim planı:**

Həftələr	Mövzunun adı və qısa icmali	Mühazirə	Məşğəl ə	Saat	Tarix
I	<b>Mövzu № I</b> Ali bitkilərin sistematikasının qısa tarixi. Ali bitkilərin ümumi xarakteristikası. Sistematik kateqoriyalar. Qısa icmali: Bitki sistematikasının qədim mənbələri, tarixi, dövrülüyü, ali bitkilər sisteminin yaradılması probleminin müasir vəziyyətinə ümumi şəkildə qiymət verilməsi haqda ətraflı məlumat. Oxu materialları: 1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.5-18. 2.A Textbook of Plant Taxonomy: Theory and Objectives. Susheela M. Das, Wisdom Press, 2013, p.15-47. 3.Heywood, V.H. Modern Methods in Plant Taxonomy, Scientific Publishers, 2016,p.9-54.	+		2	<b>20.02.20</b>
II	<b>Mövzu № II</b> Bryophyta şobəsi. Təsnifatı, xarakterik xüsusiyyətləri Qısa icmali: Mamırkimilər şobəsinə daxil olan bitkilərin anatomiq morfoloji quruluşu, təsnifatı, çoxalmaları, təbiətdə və insanın həyatında rolü haqda geniş məlumat. Oxu materialları: 1.Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.19-39. 2.Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri. «Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.3-14. 3.Барабанов Е.И., Зайчикова С.Г. Ботаника: учебник. - М., 2006. с. 28-62.	+		2 <b>27.02.20</b>	

<b>III</b>	<b>Mövzu № III</b> Lycophyta, Sphenophyta şöbəsi. Təsnifatı, xarakterik xüsusiyyətləri Qısa icmali: Plaunkimilər və məhv olmuş bugumlular ilə müasir bugumluların ümumi xarak- tristikası, təsnifatı, filogeniyaları, çoxal- maları və s. haqda geniş məlumat. Oxu materialları: 1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.46-65. 2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri. «Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.14-28. 3.Черник В.В. Высшие споровые растения: курс лекций. – Минск: БГУ, 2008. с.24-94.	+	2	<b>5.03.20</b>
<b>IV</b>	<b>Mövzu №IV</b> Polypodiophyta, Pinophyta şöbəsi. Təsnifatı, xarakterik xüsusiyyətləri  Qısa icmali: Qijskimilər və o cümlədən çılpaqtoxumlular şöbəsinin ümumi xarakteristikası, siniflərə ayrılması, ən qədim və nəсли kəsilmiş sinifləri haqda ətraflı məlumat. Oxu materialları: 1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.66-88. 2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri. «Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.28-38. 3.Черник В.В. Высшие споровые растения: курс лекций. – Минск: БГУ, 2008. с.94- 121.	+	2	<b>12.03.20</b>

V	<b>Mövzu № V</b> Bennettitopsida,Cycadopsida, Ginkoopsida, Pinopsida sinfi. Təsnifatı, xarakterik xüsusiyyətləri Qısa icmali: Bennettitlər, saqovniklər, kinqolar, iynə- yarpaqlılar və ya qozadaşıyanlar sinfinə daxil olan nümayəndələr, onların çoxal- maları, yayılmaları, əhəmiyyətləri haqda ətraflı məlumat. Oxu materialları: 1. Qurbanov E.M. Ali bitkilərin sistematikası.«Bakı Universiteti» nəşriyyatı. Bakı, 2009. s.90-109. 2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri.«Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.38-48. 3.Черник В.В. Высшие споровые растения: курс лекций. – Минск: БГУ, 2008. с.121-141.	+		2	19.03.20
VI	<b>Mövzu №VI</b> Pinales, Taxales sırası. Chlamydospermatopsida sinfi. Təsnifatı, xarakterik sıraları Qısa icmali: İynəyarpaqlılar sırası, sıraya daxil olan fəsilələr haqda o cümlədən toxumörtüklülər sinfi, sinfin acılıq, knetum və velvitsiya sıralarının oxşar xüsusiyyətləri, çilpaqt toxumluların mənşəyi və təkamülü haqda ətraflı məlumat. Oxu materialları: 1. Qurbanov E.M. Ali bitkilərin sistematikası.«Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.109-141. 2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri.«Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.48-64. 3.Черник В.В. Высшие споровые растения: курс лекций. – Минск: БГУ, 2008. с.141-219.	+		2	26.03.19
VII	<b>Mövzu №VII</b> Angiospermae şöbəsi. Magnolidae yarımsinfi. Təsnifatı, xarakterik sıraları Qısa icmali:	+		2	2.04.20

	<p>Örtülütoxumlu və ya çiçəkli bitkilər şöbəsi, ikişəpəlilər sinfi, maqnolid yarımsinifi, yarımsinifə daxil olan xarakterik sıralar haqda ətraflı məlumat.</p> <p>Oxu materialları:</p> <ol style="list-style-type: none"> <li>1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.142-160.</li> <li>2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri. «Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.64-73.</li> <li>3. Пятунина С.К., Ключникова Н.М. Ботаника. Систематика растений. Учебное пособие для студентов ВУЗов, обучающихся по направлению 050100.62 “Педагогическое образование”. М.: Изд-во Прометей. – 2013г. 123с.</li> </ol>			
VIII	<p><b>Mövzu №VIII</b></p> <p>Ranunculidae yarımsinfi. Təsnifatı, xarakterik sıraları</p> <p>Qısa icmali:</p> <p>Ranunkulid yarımsinfinin xarakterik sıralarından qaymaqcıçəklilər və xaşxaşçıçəklilərin təsnifatı, təkamülü, əhəmiyyətli nümayəndələri haqda geniş məlumat.</p> <p>Oxu materialları:</p> <ol style="list-style-type: none"> <li>1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.160-169.</li> <li>2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri. «Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.73-107.</li> <li>3. Барабанов Е.И., Зайчикова С.Г. Ботаника: учебник. - М., 2006. с.48-67.</li> </ol>	+	2	9.04.20
IX	<p><b>Mövzu № IX</b></p> <p>Caryophyllidae yarımsinfi. Təsnifatı, xarakterik sıraları</p> <p>Qısa icmali:</p> <p>Karofillid yarımsinfinin xarakterik sıralarının təsnifatı, əhəmiyyətli nümayəndələri haqda geniş məlumat.</p> <p>Oxu materialları:</p> <ol style="list-style-type: none"> <li>1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti»</li> </ol>	+	2	16.04.20

	nəşriyyatı, Bakı, 2009. s.169-186. 2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri.«Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.86-98. 3.Барабанов Е.И., Зайчикова С.Г. Ботаника: учебник. - М., 2006. с.68-102.			
X	<b>Mövzu № X</b> Hamamelididae yarımsinfi. Təsnifatı, xarakterik sıraları Qısa icmali: Hamamelid yarımsinfinin xarakterik sıralarının təsnifatı, əhəmiyyətli nümayəndələri haqqda geniş məlumat. Oxu materialları: 1. Qurbanov E.M. Ali bitkilərin sistematikası.«Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.186-201. 2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri.«Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.98-107. 3.Черник В.В., Джус М.А., Сауткина Т.А., Тихомиров В.Н. Систематика высших растений. Покрытосеменные. Класс Двудольные: пособие для студентов биол. фак. спец. 1-31 01 01 «Биология» (по направлениям), 1-31 01 01 «Биоэкология». – Минск: БГУ, 2010. с. 91-141.	+	2	<b>23.04.20</b>
XI	<b>Mövzu №XI</b> Dilleniidae yarımsinfi. Təsnifatı, xarakterik sıraları Qısa icmali: Dillenid yarımsinfinin xarakterik sıralarının təsnifatı, əhəmiyyətli nümayəndələri haqqda ətraflı məlumat. Oxu materialları: 1. Qurbanov E.M. Ali bitkilərin sistematikası.«Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009.s.201-239. 2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri. «Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010.s.107-135. 3.Барабанов Е.И., Зайчикова С.Г. Ботаника: учебник. - М., 2006. с.68-	+	2	<b>30.04.20</b>

	102.				
XII	<p><b>Mövzu №XII</b></p> <p>Rosidae yarımsinfi. Təsnifatı, xarakterik sıraları</p> <p>Qısa icmali:</p> <p>Rosid yarımsinfinin ümumi xarakteristikası, xarakterik sıralarının, fəsilə və yarımfəsilələrinin təsnifatı, əhəmiyyətli nümayəndələri haqda ətraflı məlumat.</p> <p>Oxu materialları:</p> <ol style="list-style-type: none"> <li>1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.239-301.</li> <li>2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri. «Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.134-173.</li> <li>3.Heywood, V.H. Modern Methods in Plant Taxonomy, Scientific Publishers, 2016, p.392-481</li> </ol>	+	2	<b>7.05.20</b>	

XIII	<p><b>Mövzu №XIII</b></p> <p>Lamiidae, Asteridae yarımsinfi. Təsnifatı, xarakterik sıraları</p> <p>Qısa icmali:</p> <p>Lamiid və Asterid yarımsinflərinin ümumi xarakteristikası, xarakterik sıralarının, fəsilə və yarımfəsilələrinin təsnifatı, əhəmiyyətli nümayəndələri haqda ətraflı məlumat.</p> <p>1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.301-345.</p> <p>2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri. «Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.173-196.</p> <p>3.Пятунина С.К., Ключникова Н.М. Ботаника. Систематика растений. Учебное пособие для студентов ВУЗов, обучающихся по направлению 050100.62 “Педагогическое образование”. М.: Изд-во Прометей. – 2013г. с. 29-88.</p>	+	2	<b>14.05.20</b>
------	---	---	---	-----------------

<b>XIV</b>	<p>Mövzu №XIV</p> <p>Monocotyledoneae sinfi. Lilliidae yarımsinfi. Təsnifatı, xarakterik sıraları</p> <p>Qısa icmali:</p> <p>Birləpəlilər sinfinin ümumi xarakteristikası, sistematikasına dair müasir baxışlar, ya-rımsiniflərə bölünməsi, lillid yarımsinfinin xarakterik sıraları, təsnifatları və əhəmiyyətli nümayəndələri haqda ətraflı məlumat.</p> <p>Oxu materialları:</p> <ol style="list-style-type: none"> <li>1. Qurbanov E.M. Ali bitkilərin sistematikası.«Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.346-375.</li> <li>2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri.«Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.196-215.</li> <li>3.Пятунина С.К., Ключникова Н.М. Ботаника. Систематика растений. Учебное пособие для студентов ВУЗов, обучающихся по направлению 050100.62 “Педагогическое образование”. М.: Изд-во Прометей. – 2013г. с. 89-118.</li> </ol>	+		2	<b>21.05.20</b>
<b>XV</b>	<p><b>Mövzu №XV</b></p> <p>Commelinidae</p> <p>yarımsinfi.Təsnifatı,xarakterik sıraları</p> <p>Qısa icmali:</p> <p>Kommelinid yarımsinfinin ümumi xarakteristikası, xarakterik sıralarının, fəsilə və yarımfəsilələrinin təsnifatı, əhəmiyyətli nümayəndələri haqda ətraflı məlumat.</p> <p>Oxu materialları:</p> <ol style="list-style-type: none"> <li>1. Qurbanov E.M. Ali bitkilərin sistematikası. «Bakı Universiteti» nəşriyyatı, Bakı, 2009. s.375-393.</li> <li>2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri.«Bakı Universiteti» nəşriyyatı. Bakı, 2010. s.215-222.</li> <li>3.Барабанов Е.И., Зайчикова С.Г. Ботаника: учебник. - М., 2006. с.102-127.</li> </ol>	+		2	<b>28.05.20</b>

VI. Sərbəst işlərin mövzuları və təhvil vermə tarixləri:

N	Mövzuların adı	Təhvil verilmə tarixi
1.	Sfaqnum, aq və ya torf mamırı yarımsinfi, təsnifatı və xarakter xüsusiyyətləri	
2.	Əsl qızılardar yarımsinfi, təsnifatı və xarakter xüsusiyyətləri	28.02 – 17.03
3.	Saqovniklər sinfi, təsnifatı və xarakter xüsusiyyətləri	
4.	Qərənfilkimilər fəsiləsi, təsnifatı və xarakter xüsusiyyətləri	
5.	Tərəçiçəkkimilər fəsiləsi, təsnifatı və xarakter xüsusiyyətləri	27.03 – 28.04
6.	Tozağacıkimilər fəsiləsi, təsnifatı və xarakter xüsusiyyətləri	
7.	Söyüdkimilər fəsiləsi, təsnifatı və xarakter xüsusiyyətləri	
8.	Mürəkkəbçicəklilər (Astrakimilər) fəsiləsi, təsnifatı və xarakter xüsusiyyətləri	
9.	Süsənkimilər fəsiləsi, təsnifatı və xarakter xüsusiyyətləri	01.05 – 29.05
10.	Taxılıkimilər və ya Qırıtkimilər fəsiləsi, təsnifatı və xarakter xüsusiyyətləri.	

VII. İmtahanın keçirilməsi forması - yazılı.

VIII. Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:

Balların maksimum miqdarı – 100 bal.

A) Semestr ərzində toplanan maksimum bal – 50

Dərsə davamiyətə görə	10 bal
Tələbələrin sərbəst işinə (referat, prezəntasiya, tədqiqat işi və s.) görə	10 bal
Laboratoriya dərslerinin nəticələrinə görə	30 bal

B) Semestr imtahani nəticəsinə görə - maksimum 50 bal

Hər biletde – 5 sual, hər suala – maksimum 10 bal verilir

Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.

C) Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar əsasında):

91 – 100 bal	əla	A
81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	yaxşı	C
61 – 70 bal	kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafi	F

Müəllim: Məmmədova Zülfüyyə Cəlal qızı

İmza: 

Tarix: 16. IX. 2019